

International Women's Club of Baku (IWC -Baku)



Hello, IWC Baku Members!

Dear IWC Members,

We look forward to lots of wonderful events in May, including our AGM Meeting and Lunch on May 16th where we will vote in our New IWC Baku Board. Please see below the positions available on the board. We would love to join our team, please contact the below mentioned board members in the nominating committee if you would like to join.

May ayında çox sayda gözəl hadisələr, o cümlədən Mayın 16-da AGM Yığıncağı və Lunch da daxil olmaqla, Yeni IWC Bakı Şurasında səs verəcəyik. Xahiş edirik şuradaki mövcud mövqelərə baxın. Komandamıza qoşulmaq istərdik, qoşulmaq istəyirsinizsə, aşağıdakı komitə üzvlərinə namizədlik komitəsində əlaqə saxlayın.

Please see below many of the activities that are going on this month in our club. We would love to see you at any of these events. We look forward to seeing you again soon.

Xahiş edirik kulübümüzdə bu ayda keçiriləcək bir çox fəaliyyətin aşağı hissəsinə baxın. Bu hadisələrin hər hansı birində sizi görmək istərdik. Tezliklə yenidən görüşməyi səbirsizliklə gözləyirik.

**Kind Regards,
IWC Baku Board**



We are in nomination of candidates for our IWC Baku Board right now till May 9th, 2018. If you would like to nominate yourself, you will need to send written notification to any of the following Nominating Committee until May 9th 2018:

9 May 2018-ci ilə qədər IWC Bakı Şurasına namizədlər irəli sürülür. Əgər özünüə namizəd göstərmək istəyirsinizsə, 9 May 2018-ci ilədək aşağıdakı Təşkilat Komitəsinə yazılı bildiriş göndərməlisiniz:

Toma Mammadova mammadova.toma@gmail.com

Haamiyah Stone-Drake haamiyah@hotmail.com

Mutsuko Hasegawa mut_kur@icloud.com

Elmira Raigmova elmira.ragimova75@mail.ru

According to IWC Bylaws, there will be 49% local members and 51% Expats and the positions to be held by Azeris and Expats. Azeri Positions will be: Vice-President, Charity (shared), Membership (shared), and Fund Raising. Expat Positions will be: President, Treasurer, Secretary, Charity (shared),

Membership (shared), Activities, and Publicity.

IWC Tüzüklərinə əsasən, 49% yerli üzvlər, 51% -i expats və azərbaycanlılar və expatslar tərəfindən keçiriləcək mövqelər olacaq. Azərbaycan mövqeləri: Vitse-prezident, Xeyriyyə (paylaşılan), Üzvlük (paylaşılan) və Fondun artırılması. Expat Pozisyonlar olacaq: Prezident, Xəzinədar, Katib, Xeyriyyə (paylaşılan), Üyelik (paylaşılan), Faaliyyətlər və Tanıtım.

For the following positions on the board:

İdarə heyətində aşağıdakı vəzifələrə görə:

President

Vice-President

Secretary

Treasurer

Two Membership Coordinators

Two Charity Coordinators

Fundraising Coordinator

Activities Coordinator

Publicity Coordinator

IWC Baku May Calendar

2018 MAY						
Sun	Mon	Tue	Wed	Thu	Fri	Sat
29	30	1	2	3 IWC Book Club Sheila's House 9:30am-11:30am	4	5
6	7 IWC Charity Meeting and visit Sisters of Charity Port Baku LC Level 11:00-2pm	8	9	10 IWC Charity Visit Down Syndrome Meet at 10am Marriott	11 Absheron Tour Meet at Marriott 9:00am full day	12
13	14 Old Baku Tour Meet at Double Gates 10:00am	15	16 IWC AGM & Lunch Marriott 12-2pm	17	18	19
20	21	22	23	24	25	26
27	28	29	30	31		

Our IWC BAKU Charities

Our next charity meeting will be on May 7th, 2018 at 11am at Port Baku Residence, Meeting Room. We will be discussing who our charities are doing, and what their needs are. We look forward to seeing all of our charity reps there.

Növbəti xeyriyyə iclasımız 7 may 2018-ci il tarixində saat 11: 00-da Port Bakı Residence-də toplantı otağında olacaq. Biz xeyriyyəçilərimizin və onların ehtiyaclarının nə olduğunu müzakirə edəcəyik. Orada bütün xeyriyyəçilərimizi görməyi səbirsizliklə gözləyirik.

Also, after this meeting we will go at 1pm and see the Sisters of Charity, one of the many charities we support. If you would like to attend, please contact Elmira T. at elmira_t_77@mail.ru or Alison Best at alkevbest@gmail.com for more info.

Həm də bu görüşdən sonra gecə saat 13-də gedəcəyik və dəstəkləyən xeyriyyəçilərdən biri olan "Xeyriyyə bacıları" nı görəcəyik. Əlavə məlumat almaq üçün elmira_t_77@mail.ru ya da Alison Bestə alkevbest@gmail.com ünvanına müraciət edin.

Also, we will be having another charity visit to Down Syndrome Orphanage and Mardakan on May 10th, meeting at the Marriott at 10am for 11am visit. Look forward to seeing you there.

Həm də 10 Mayda, 10 Mayda, 11-də səfərdə, 10 Mayda Down Sindromlu

Yetimxanaya və Mərdəkana bir xeyriyyə səfəri keçirəcəyik. Sizi orada görməyə gözləyin.

Charity	# of Children	IWC Representative
Shuvelan Boarding School	115	Toma Mammedova
Romani Orphanage	40	Gulyara Muradova
Down Syndrome Center	180	Lala Fatullayeva
Sisters of Charity	35 + 5 sisters	Elmira Ragimova
Ganjilik Orphanage	110	Kama Asadova
Shagani Orphanage	180	Raisa Babayeva
Mardakyan Boarding School	170	Irada Valiyeva
Saray Orphanage	150	Ayten Nazarova
Bouzona Old Age Home		Elmira Ragimova
Mashagi Orphanage	187	Aziza Guseynova
Special Board School for Bad hearing	188	Nailya Rasulova
Eco Baku		Sarita Vaid

IWC Baku Activities

Please find attached info on a Absheron Tour for May 11, 2018. Program includes tour start at 9am on bus in Baku, and finishing with lunch at a fish restaurant. If you would like more info please contact Alison at alkevb主@gmail.com or Fuad Shahvaliev shakh@hotmail.com. This will be an exciting adventure outside of Baku and we are hoping this is a prelude to many other adventures.


Abşeron turunda 11 May 2018-ci il tarixinə əlavə məlumat tapa bilərsiniz.

Proqrama saat 9-da Bakıda avtobusda start verilir və balıq restoranda nahar ilə bitir. Əlavə məlumat istəyirsinizsə Alison ilə əlaqə saxlayın

alkevb主@gmail.com və ya Fuad Şahvaliev shakh@hotmail.com. Bu, Bakının xaricində maraqlı bir macərə olacaq və biz bunun bir çox digər sərgilərə mane olmasını ümid edirik.

MAIN ADVANTAGES OF OUR TOUR

- Exclusive tour in Azerbaijan for visiting of the greenhouses
- The tasting of Baku style fruits and vegetables (tomatoes)
- Visit of eco park in Zira settlement
- Visit the Center of Culture with carpet museum and the Carpet-making Training Center
- Visit NEREKEND complex in Pirallahı with fish bazaar and a sturgeon farm
- Finally, the amazing lunch at the fish restaurant to tasting of the different Azeri fish dishes



HOST:
IWC Activities 0552099276

BAKU OLD CITY OIL BARON'S WALKING TOUR

MONDAY, MAY 14 FROM 10:00 AM
TO 1:00 PM

Meet at Old City Double Gates

IWC Baku English Book Club

Every First Thursday of the Month hosted at different members homes.

An exciting New flare to our English Book Club:

Run as a Literary Show and Tell:

Each person present would read out a poem or short extract, which would then be followed by a brief discussion from a current book they are reading. Is a way to get exposure to different books/poems and tastes of different members. This suggestion was adapted at the last few sessions, and everyone really enjoys it.

Please join us for our next book club at Sheila's residence at Roseville on Thursday, May 3rd, 9:30am-11:30am. Please contact Sarita sdvaid@gmail.com or Jasmina jasminafacassetti@yahoo.com for more info.

Crafting Club meets thursdays at Port Baku. Please Contact Suzanne Garnham sarnham29@gmail.com for more details.

Crafting Club Port Baku şəhərində bu günlərdə görüşlər keçirir. Daha ətraflı məlumat üçün Suzanne Garnham sarnham29@gmail.com əlaqə saxlayın.

IWC Baku Adventures Abroad

Please find enclosed information on a ladies trip to Paris and Champagne Region we are looking to take in late September 2018. Please contact Alison Best at alkevbest@gmail.com or Fuad Shahvaliev shakh@hotmail.com for more info.

Xahiş edirik, Paris və Şampan bölgələrinə gələn xanımlar üçün 2018-ci ilin sentyabr ayının sonuna qədər səfər etmək barədə məlumatı tapa bilərsiniz. Daha ətraflı məlumat üçün Alison Best'e alkevbest@gmail.com və ya Fuad Şahvaliev shakh@hotmail.com müraciət edin.



MAIN ADVANTAGES OF OUR TOUR

- A short-term tour, but very rich, includes a visit to Paris and the most important champagne region in the world - Champagne region
- Visit in Paris one of the largest private exhibition halls in France FOUNDATION LOUIS VUITTON (www.fondationlouisvuitton.fr)
- The sea of champagne - visiting the cellars with champagne and the museum of Moët & Chandon
- The most important thing is the tasting of different kinds of champagne and participation in GRAND VINTAGE TOUR
- Visiting the city of Reims, Europe's largest cathedral castle, the famous forest "taux de Verzy" and the valley of the rivers Marne and Maas
- Finally, the tasting of the French cuisine of Champagne region, the game and fish dishes


IWC Baku Membership

IWC Baku Membership



- **Current Membership for 2017/18 as of May 3rd: 135 members**
12 mart tarixindən etibarən 2017/18-dək hazırkı üzvlük: 135 üzv
- **Currently, membership includes Coffee Mingles, discount rates for Lunches, and membership to many groups within IWC.** Hal-hazırda üzvlüyə Qəhvə Mingles, Lunches üçün endirim dərəcələri və IWC daxilində bir çox qruplara üzvlük daxildir.
- **IWC Membership includes international membership in WCI, Welcome Club International. Currently there will be a conference for WCI in Washington from May25-May30, 2018. The theme will be Educating Women: Changing the World. If you would like to join us and attend, please contact Alison Best for more info.**
- IWC Üyeliği, WCI, Hoşgəldin Club International'da uluslararası üyeliğe daxildir. Hazırda Vaşinqtonda WCI üçün mayın 25-dən mayın 30-dək 2018-ci il tarixində konfrans keçiriləcəkdir. Mövzu "Qadınların maarifləndirilməsi: Dünya dəyişdirilməsi" olacaqdır. Bizə qoşulmaq və iştirak etmək istəyirsinizsə, daha çox məlumat üçün Alison Best-ə müraciət edin.

IWC Baku Communication Goals



- Newsletters will come out at beginning of every month, weekly reminders/updates will be weekly emailed to the membership. Will update weekly on Azeri What's app Groups. Bülletenlər hər ayın başlanğıcında çıxacaq, haftalık hatırlatıcılar / güncellemeler haftalık üyelere gönderilecektir. Haftalık Azercell-də yenilənəcəkdir.
- Working on Constitution updating. Next meeting will be April 4th, 10am Zest, Marriott. Please Contact Jasmina if you would be interested in being involved. Konstitusiyanın yenilənməsi üzərində işləyirik. Sonrakı görüş 13 mart, 10:00, Zest, Marriott, olacaq. Jasmina ilə əlaqə saxlasanız maraqlı olursunuz
- IWC Baku Website: www.iwcbaku.com
 - Working on keeping it updated. Onu saxlamağa çalışır.
 - When you register on the website, that email is included in updates sent out. Vebdə qeydiyyatdan keçirdiyiniz zaman bu e-poçt göndərilən yeniliklərə daxil edilir.

IWC Baku Financial Updates

Please find below our financial statement for April of 2018. If you have any questions or concerns of how the financials of this club are being run, please don't hesitate to contact our treasurer Haamiyah at haamiyah@hotmail.com.

2018-ci ilin aprel ayının maliyyə hesabatını aşağıda tapa bilərsiniz. Bu klubun maliyyələşməsinin necə aparıldığına dair hər hansı bir sualınız və ya narahatlığınız varsa, haamiyah@hotmail.com saytında xəzinədar Haamiyah ilə əlaqə saxlamaqdan çəkinməyin.

Apr-18						Cash Flow (AZN)
Brought Forward 31/03/18						17,812.99
Income						
		Date	Unit value (AZN)	Quantity		
	Memberships	17.04.18	45	4		180.00
	Guest at the Coffee Mingle	17.04.18	15	1		15.00
	Cooking class collection	17.04.18	10	18		180.00
						0.00
						0.00
						0.00
						0.00
						0.00
						0.00
						0.00
					Total Income	375.00
Expenses						
		Date	Unit value (AZN)	Quantity		
Receipt received	Coffee Mingle bill	10.04.18	500	1		500.00
N/A	Charity donations as per table across	03.04.18	10500	1		10,500.00
Receipt received	Sisters of Charity	17.04.18	1,000.00	1		1,000.00
Awaiting receipt	Translation of the by-laws fee	24.04.18	30	1		30.00
						0.00
						0.00
						0.00
						0.00
						0.00
					Total Expenses	12,030.00
					MTD Direct Profit	-11,655.00
Monthly Total						6,157.99

For all of these events there is still tickets available. If you want more info, you can always contact the main organizer on the flyers, or you can contact Alison Best at alkevbest@gmail.com if you would like more info on any of these events. If you have any local/expat events that you would like to advertise here, please let us know.

Bütün bu hadisələr üçün hələ də bilet mövcuddur. Daha çox məlumat istəsəniz, həmişə səhifələrə əsas təşkilatçı ilə əlaqə saxlaya bilərsiniz və ya bu hadisələrin hər hansı birsinə dair daha ətraflı məlumat istəyirsinizsə Alison Best'e alkevbest@gmail.com müraciət edə bilərsiniz. Burada reklam yerləşdirmək istədiyiniz hər hansı bir yerli / expat hadisəsi varsa, bizə bildirin.

*All Coffee Drinkers!
Save your empty Coffee
Packets & Upcycle them into
Eco Creations!*



FB: Upcycling InBaku /Sarita's Eco Creations
DROP-OFF : Namaste Indian Restaurant
12 Tarlan Aliyerbekov Fountain Square



Kind regards,
IWC Baku Board

©2018 International Woman's Club Baku | Baku

[Web Version](#)

[Preferences](#)

[Forward](#)

[Unsubscribe](#)

Powered by [Mad Mimi®](#)
A GoDaddy® company